

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XOBORLORU
İctimai və həməmət elmlər seriyası, 2014, № 1

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА
Серия общественных и гуманитарных наук, 2014, № 1

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES
The series of social and humanities sciences, 2014, № 1

SEVİNC ABBASOVA

Naxçıvan Dövlət Universiteti

E-mail: info@m-x.az

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT QADIN SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

Məqalədə Azərbaycan respublikasında Heydər Əliyevin başçılığı altında dövlət qadın siyasətinin əsas istiqamətlərindən bəhs edilir. Burada vurgulanır ki, Heydər Əliyevin qətiyyətli addımları nticəsində qadınların ictimai-siyasi transformasiyasına şərait yarandı. Gerçəkləşdirilən siyaset nticəsində gender bərabərliyinin hüquqi aspektləri əməli surətdə təmin olunmuşdur, Azərbaycan qadını ictimal, iqtisadi və mədəni həyata daha fəal cəlb edilmiş, dövlət və hakimiyət orqanlarında daha geniş təmsil olunmuşdur. Azərbaycan respublikası tərafından cinsi mənşəyyətə görə ayrı seçkiliyyətin bütün formalarının aradan qaldırılması haqqında bir çox aktlar və sənətləri imzalanmışdır.

Açar sözlər: Heydər Əliyev, dövlət qadın siyasəti, gender bərabərliyi, Pekin konfransı,

Azərbaycan qadın qurultayıdır.

Azərbaycanda dövlət qadın siyasetinin məhiyyət prinsiplərinin müəyyən edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycana rəhbərliyinin bütün dövrlərində qadın siyaseti məsələlərinə xüsusi diqqət yetirmişdir. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenədən həkəmliyyətə qayıdışında Azərbaycan qadının inkişafına, müxtalif sahələrdə özünü gerçəkləşdirilməsinə şərait yaradı. Heydər Əliyevin qatiyyətli addımları nticasında qadınların ictimai-siyasi transformasiyası, onların dövlət idarəciliyində təmsilçiliyi, bütün sahələrdə kəşfiyyatla bərabər hüquqlara malik olması, dövlət idarəciliyi kursunun prioritet istiqamətlərindən birincə çevrilmişdir [1, s. 106].

İlk növbədə onu qeyd etməliyik ki, Heydər Əliyevin memarı olduğu dövlət qadın siyaseti sistem xarakteri daşımaqla qadınların hərtərəfli inkişaf üçün mənbət şəraitin formallaşmasına yönəlməsə kompleks tədbirləri etibar edir. Bu tədbirlər Heydər Əliyevin canlıyyatın optimallı tarəqqisi, xalqımızın və dövlətçiliyimizin perspektiv inkişafı haqqında strateji mülakizə və mühakimələrinən aralı gəldi.

Heydər Əliyev cari vəziyyət çərçivəsi ilə mahdudlaşmışdır, "bir neçə gedər irəlini" görməya, orta və uzaq perspektivdə proseslərin inkişafını bəsiroqla təhlil etməyə qadir analitik zəka, strateji təfakkür sahibi kimi tariha düşmüşdür. Həla 1970-1980-ci illərin əvvəllərində, Azərbaycanın vahid sovet sistemi daxilində bulunduğu bir zaman respublikamıza məhz Heydər Əliyev kimi dahi şəxsiyyətin rəhbərlik etməsi xalqımız üçün tarihi bir fırsat demək idi. Ulu öndər ictimai-siyasi, sosial-iqtisadi, mənəvi həyatın bütün sahələrində o çağadək misli görünenməmiş inkişaf strategiyasını həyata keçirməklə Azərbaycanın gələcək istiqlaliyyətinin maddi təməlini yaratmışdı. Məhz ilk rəhbərlik dönməndə gerçəkləşdirilmiş siyaset nticasında Azərbaycan qadının ictimai, iqtisadi və mədəni həyata daha ʃəhər cəlb edilmiş, dövlət və hakimliyyəti orqanlarında daha geniş təmsil olunmuş, onun həm məddi-texniki sərvəyyəsi yüksəlmüş, həm də mədəniyyəti şəhəsi yaxşılaşmışdır.

SSRİ-nin dağılıması ilə Azərbaycan xalqı öz müstəqil milli dövlətçiliyini qurmaq üçün tarixi şans əldə etdi. Lakin 1990-cı illərin əvvəlində istər bir səra daxili, istərsə da xarici (geosiyasi) amillər üzündən Azərbaycanın nəzəki müstəqil bir dövlət kimi perspektivləri, əməkdarlılıq, milli varlığının özü son dərəcə ciddi təhlükələrlə qarşılaşmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yazılışı kimi, "mənfi ictimai-siyasi proseslərin gedəsi təkildə tələb edirdi ki, Azərbaycana təməmlənəcək və ya pançalanmaq təhlükəsinən yalnız, sözün həqiqi mənasında, tarihi məqayisli, həm Azərbaycan millətinə xas olan mühüm dəyərlərin müəyyən toplusunun təcəssümü rolunda, həm də qeyri-standart siyasi qəzərlərin güclü və iradəli mənbəyi rolunda çıxış etməyə qadir olan şəxsiyyət xilas edə bilər. Yalnız böyük dövlət xadının müləti xilas edə, onun aleyasını həyata keçirə bilər" [2, s. 10]. Tale xalqımıza on yeni tariiximiz on müraciət, on koşmocaşlı dönməndə həlo-

böyük dövlət xadimini – ulu öndər Heydar Əliyevi nəsib etdi. O, sadəcə Azərbaycan tarix sahnesindən silinmək, parçalanmaq, məhv olmaq təhlükəsindən qurtarmadı, istiqlaliyyatın, çağdaş dövlətçiliyinən xanisi, memarı olaraq tarix salnamələrinə öz adını həkk etdi. Azərbaycanda inki uğurla həyata keçirilən ictimai-siyasi və sosial-iqtisadi kursun, o cümlədən artıq qeyd etdiyimiz kimi, dövlət qədim siyasetinin möğlündə məhz Heydar Əliyevin müəyyən etdiyi temel prinsiplər durur.

Yeni gəlmİŞkan, kiçik bir haşıya çıxmıştı. Heydar Əliyevin 1993-cü ilə xalqın tələbi ilə dövlət rəhbərliyinə qayğısı sosial vəziyyətindən və cəmiyyətindən əslə olmayıraq bütün Azərbaycan vatandaşları, o cümlədən qadınlar tərafından böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. "Azərbaycan qadını" jurnalının o günlərin yaşantılardan, duyğularının canlı şəhidliyini saxlayan sayılardan birində Heydar Əliyevin prezident seçilənəsi münasibəti ilə "Xalqın əmədgahı" sərkivhəli yazı dərc olunmuşdu. Qadınlarımızın ulu öndərə təkəriməz güvən və sevgisi məqalədə cəzunun belə hədi əksini tapmışdır: "Hən mələşən çöllərə sapalanmış qacqınlar, balasını itmiş şəhid annaları ələrimi göye qaldırıb, dua edirlər ki, Allah bu kişini biza çox görməsin! Bu ağır günümüz üçün onu tanrı həzər qoruyub saxlamışdır. O, Danko kim? Bizi zülmatdan işğal apardı. Bütün yaxşı bilirik ki, bundan sonra da respublikamızın adlı-sənli iqtisad qadınları mədəni quruculuq işləmə irəli çəkilməkdir" [3, s. 3].

90-cı illərin ortalarına doğru Əlkədə ictimai-siyasi sabitliyin bərpətarılması qadınlara münasibətdə daha faal siyaset yürütmək bacarıından geniş imkanlar açıldı. Heydar Əliyevin həyata keçirdiyi qədim siyaseti hər neçə mühüm istiqaməti etdirdi. İlk növbədə o, qadınların hüquqi statusunun təkmilləşdirilməsini, gender borabərliyinən hüquqi aspektlerinin aməli surətdə təmin olunmasına nəzərdə tutundu. İkinci, bu siyaset qadınların sosial durumunun yaxşılaşdırılmasına, onların keyfiyyətli təhsilə tətbiq olunmasına, cəmiyyətdə ictimai məvqelərinin möhkəməndirilmasına, sosial hüquqlarının hərtərəfli şəkildə həyata keçirilməsinə ehtimal edirdi. Üçüncüsü, qadınların iqtisadi faaliyyətinin təşviqi üçün kompleks addımlar atıldı; qadın sahəbkarlığının stimulasiyası, qadınların xalq təsərrüfatının müxtalif sahələrində özələrini təsdiq etmələri üçün şəraflı yaradılması bu qəbilden idi. Dördüncüsü, həyata keçirilən tədbirlər qadınların siyasi həyatda daha faal iştirakum, vatandaşlıq cəmiyyətinin qurumlarının işləmə canlı şəkildə qatılmasını dəstəkləməli idi. Beşinci, aparılan siyaset qadınlann mədəni yüksəlişini nəzərdə tuturdu.

Dövlət qadın siyasetinin birinci istiqamətinə dair qeyd edərdik ki, Heydar Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyası qadınların kişilərə borabər hüququnu və demokratik dövlət quruculuğu prosesində onların faal iştirakının hüquqi bazasını təşkil edir. Konstitusiyamın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Konstitusiyamın 55-ci maddəsində göstərilir ki, Azərbaycan vatandaşlarının, eləcə də qadınların dövlət

slerada ilk növbədə həlli etməli olacaq; vəzifələri müəyyən edirdi. Yuxarıda qeyd etdiyimiz Heydər Əliyevin qadın siyasetinin prioritet istiqamətlərinə müvafiq olaraq, sarancamda qadınların dövlət orqanlarının işində, ölkənin içtimai həyatında, sahibkarlıq sahələrində fəaliyyətinə, onların yeni ixtisaslara yiyəlməsinə, qadınların əmək hüquqlarının həyata keçirilməsinə, onların əməyinin, həyat və sağlamlıqlarının, habelə qacqın və məcburi köçkün qadınların müdafiəsinə, beynəlxalq qadın təşkilatları və respublikada fəaliyyət göstərən qeyri-dövlət qadın cəmiyyətləri ilə dövlət strukturlarının qarşılaşlı əlaqələrinin inkişaf etdirilməsinə dair tədbirlər işlənib hazırlanması planlaşdırılmışdı.

Heydər Əliyevin 20 fevral 1998-ci il tarixli Fərmanı ilə təsdiq etdiyi "Azərbaycan Respublikası Qadın problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə" bu qurumun son dərəcə geniş vəzifələri müəyyən edilmişdi. Komitənin əsas vəzifələri sırasında qadınlarla iş sahəsində cəmiyyətin demokratik inkişafı tələblərinə cavab verən mülki siyasetin həyata keçirilməsi, qadınların qüvvə və bacarıqlarının, yaradıcılıq potensialının mülki dövlət quruculuğunu, suverenliyin möhkəmləndirilməsinə, Azərbaycanın iqtisadi və sosial inkişafı məsələlərinin həllinə, ölkədə həyata keçirilən əsləhətlər və programların gerçəkləşdirilməsinə xərəfber edilməsi, qadınların yüksək sosial və mədəni, intellektual inkişafını təmin edən bütün fəaliyyət sahələrinin istiqamətləndirilməsi, qadınlara müttəsibdə dövlət siyasetinin əsas istiqamətlərinə dair təhlillərin işlənilib hazırlanması, qadın təşkilatlarının, qadın federasiyalarının, qadın birləşkənlərin fəaliyyətinin əlaqələndirilməsi, beynəlxalq hüquq sənədlərində əksini tapmış, qadınların hüquqlarının müdafiəsinə yönəlmüş tədbirlərin həyata keçirilməsi, qacqın və məcburi köçkün qadınların, habelə azərbənnəti zülflərdəki qadınların sosial problemlərinin öyrənilməsi, onların həlli üçün müvafiq dövlət orqanları qarşısında məsələlər qaldırılması və s. göstərə bilərik [11, s. 376-377]. Əslində, komitənin belə bir geniş fəaliyyət programının nəzərdə tutulması Heydər Əliyevin qadın problemlərinə nə dərəcədə əhəmənə və diqqət verməsinin göstəricisi olmuşla yanaşı, hamçinin onun dövlət adarəciliyinin mahiyyət mövquları haqqında təsəvvür və baxışlarını ifadə etdi. Bu təsəvvürlərin araşdırılması onların sosial-etatist səciyyəli olmasından xəbər verir. Heydər Əliyev nəzəriyyəsinə görə, dövlət modernlaşma proseslərinin əhalinin səhiyyəti və əsas amili olaraq qalırды; sözügedən qanunda bu cür baxışlar Qadın problemləri üzrə Dövlət Komitəsinin faktiki olaraq nazırlık sahəsiyyət və vəzifələrinə malik dövlət orqan kimi fəaliyyət göstərəcəyinin nəzərdə tutulmasında özüntü bərzəzəhərini tapırdı. Komitə əslində Heydər Əliyev təcəlindən qadınlarmın siyasi, sosial və mədəni cəhətdən istiqamətləndirilməsinə və təşkilatlanmasına həyata keçirəcək dövlət adarəciliğin mexanizmini kimi düşünülmüşdü.

Azərbaycanda gender siyasetinin hüquqi-normativ bazasının möhkəmləndirilməsində məhamət hadisələrdən biri 2000-ci ilin martın 6-da Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında dövlət qadın siyasetinin həyata keçirilməsi" haqqında Fərmanın imzalanması olmuşdur [12, 311-318]. Prezi-

dent fərmanı ilə siyasi qərarların qəbulu prosesində qadınların cəlb edilməsi ilə bağlı kompleks tədbirlər müəyyən edilmişdi. Bu sənəd respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında hərəkətliyin təmin olunmasına, müvafiq dövlət programlarının hazırlanmasına ilə əsəqən və məcburi köçkün qadınların işlətənəməsinə, gender nüsxəyi-nazərindən qanunvericiliyə yənəldən baxılmasına nəzərdə tutur. Sənəgedən fərmanı həyata keçirmək üçün hökümat strukturlarına gender məsələsi üzrə məsələ şəxslər təyin olunmuşlar. Fərmanın əsasən Azərbaycanın bütün bölgələrində icra həkimiyyəti başçılarının müaviniñzindən biri qadınlardan təyin olunmalıdır.

2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı" qəbul etmişdir. Bu program milli prioritetləri nəzərə alaraq, Pekin Platformasının 12 strategiyası üzrəndə hazırlanmışdır. Program siyaset, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil, sabriyyə, insan hüquqları, hərbi mühənaqışalar, ekolojiya və sairə məsələləri, eləcə də əsəqən və məcburi köçkün qadınların problemlərini shəhər etmişdir [6, s. 355-383]. Milli Fəaliyyət Planının müddəələrinə həyata keçirmək üçün qurumlararası qrup yaradılmışdır. Milli Fəaliyyət Planının həyata keçirilməsindən həm dövlət strukturlarının, həm də OHT-lərin iştirakı nəzərdə tutulmuşdur.

Heydar Əliyevin müəyyənləşdirdiyi qadın siyasetinin həyata keçirilməsinin uğurlu təzahürlərindən biri Azərbaycan qadınlarının hər 5 ilən bir keçirilən qurultaylarıdır. İlk belə qurultay 1998-ci ilin sentyabrın 14-15-də təoplşmuşdu. Qurultayın 2100-dən artıq qadın iştirak etmişdi. Forumun ilk günü – sentyabrın 14-də Azərbaycan Prezidenti Heydar Əliyevin "Azərbaycan Qadınlarının qurultayına" təbrik oxandı. Orada Azərbaycan qadınının əsrlər boyu əməyyətənin həyatında oynadığı müstəsnə rolü və ölkənin dövlət məsələlərini əldə etməsində və möhkəməndürüləməsində xidmətləri xüsusi olaraq qeyd edildi, qurultayın qadın hərəkatının inkişafında müümət bir mərhələ olacağına inam ifadə olundu [13, s. 301-303].

Ertəsi gün – sentyabrın 15-də Heydar Əliyev tədbirə şəxslər qatılaraq son dərəcə məzmunlu, zəngin konseptual mənə və əhəmiyyətə malik nitq lə çixış etdi [13, s. 304-323]. Bu çıxış əməkmenli idarətin həzər 1974-cü ilin mayın 14-də "Azərbaycan qadını" jurnalının 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda səylədiyi nitq ilə başlanan və onun qadınlarının zaman və məskən kontekstində rolü və içtimai vəzifələri haqqında mülahizə və düşüncələrinin yer aldığı mətnləri silsiləsində ənənəvi yer tutur. İlk növbədə qeyd edərdik ki, qurultayda nitq Heydar Əliyevin qadın məsələsinə münasibətinin ayrı-ayrı aspektlərini, onun sosial dölyagörüşünü, bu dölyagörüşündə yer almış içtməs ideal və amallarının məhəmməd məzqəmlərini aşınmağa imkan verir. Sovet dövrünün qadın problematikasına dair analoji çıxışları ilə idleya-mahayıf qohunluğunu nümayiş etdirən Heydar Əliyevin bu nitqinin ana qayısı qadın azadlığı tezisidir. Qadının emansipasiyası, sosial və mədəni tərəqqisi ideyası Heydar Əliyev mənimmə bù-

tün rubuna sırayet edərək onun kvintessensiyasını təşkil edir. Vaxın tarixi keçmişə məracıçı Heydər Əliyev üçün çağdaş Azərbaycan qadınının nüshiyatlarını bir daha sərgalamaq, bu nüshiyatların müqyasımı daha bərəz şəkildə açmaq məqsədində xidmət edir. XX əsrin avvalları ilə müqayisədə əsin sonlarında qadınlarımızın cəmiyyətin hərəbərliyinə üzvü kimi özlərini təsdiqləmələri, içtimai və mədəni həyatda müsələx irəliləyişlərə nail olmayı Heydər Əliyevin qanunu istifadə etməyən təmənzədir. "Təsəvvür edim, qısa bir tarixi zamannda ne qədər sıçrayış emək gəlibdir... Həyatın bütün sahalarında mühəndis, iqtisadçı, həşqi ixtisaslardan olan ne qədər qadınlar var. Əvesə issə ondan ibarətdir ki, qadınlar savad, balık alıbtar, elma, mədəniyyətə qovusublar" [13, s. 308]. Lakin Heydər Əliyev tərəqqi çağının ideallarının daşıyıcısı kimi, əlkə olananlarla kifayatlaşdırma fikrindən uzaqdır. Onun üçün əsas hədəflərdən biri – qadınların hüquq müdafiyyət orqanlarında, dövlət idarəciliyində daha çox təmsil olunmalarıdır. Məhz yaxarında qeyd edilən və qadınlarımızın dövlət strukturlarında proporsional təmsülçiliyinin hüquq zəminini yaradan 2000-ci il 6 mart tarixli Fərmanı da Heydər Əliyevin qurultayda məsələ ilə bağlı qadınlara verdiyi sözün əməkddə icrası idi.

Lil Əmək qurultaydakı çıxışında qadınların iqtisadi fəaliyyətlərinin təşviqinin, eyni zamanda onların sosial müdafiəsinin yüksəldilməsinin vacibliyini vurgulamaqla bu istiqamətlərimiz dövlətimiz və onun başçısı üçün nadarəcə prioritət onom daşıdığını göstərdi.

Qurultayda onlarla münenayändə çıxış etdi. Çox iş edənlərin ardıcıl olaraq Pekin konfransının sonadlarına məracıçı etmələri göstərirdi ki, qadınlar Azərbaycan dünya kontekstində görür, dəyərlər beynəlxalq normaların bəzəqrar olması üçün cəhd göstərirdilər. Qurultayın bütün gedisi zamanı qadınların Azərbaycan dövlətinə, xüsusilə ölkə Prezidenti Heydər Əliyev cəsədlərinə inam və etirazlı xüsusi bir vurğu ilə nazara çarpardı [14].

Qurultayda Azərbaycan Respublikası Prezidenti Aparati Humanitar siyaset şöbəsinin müdürü Fatma Abdullazadə bu mötəbər forumun müzakirə edəcəvi məsələlər, habelə dövlətin qadın siyasetinin prinsipləri haqqında strafli məruzə etmişdi [15]. Bu məruzə Azərbaycan qadınlarının yaxın perspektiv üçün inkişaf istiqamətlərini müzayəzeləşdirməklə Heydər Əliyev rəhbərliyinin strateji niyyətlərini nümayiş etdirdi. "Bu gün bizim üçün on vacib, an təmdiz məsələlərdən biri ondan ibarətdir ki, qadınlarla bağlı dövlət siyaseti elə bir səviyyədə qurulmalıdır ki, bu, təkcə bərabər hüquqlar siyaseti olmasın. Sözdə bərabərlik hələ heç də bərabərlik deyil. Bu baxımdan bizim üçün on qənaətboş siyaset bərabər imkanlar siyasetidir, yəni dövlət səviyyəsində qadınlar üçün elə bir sənətiyazlar və xüsusi proqramlar sistemi qurulmalıdır ki, həyan edənən bərabər hüquqlar real bərabər imkanların gerçəkləşməsənə xidmət etsin" [14, s. 13].

Qurultay sentyabrın 15-də günün birinci yarısında 14 bölmə üzrə ("Qadın və hüquq", "Təhsil və qadın", "Qadın və səhiyyə", "Qadın və elm", "Qadın və mədənayyət", "Qadın və iqtisadiyyat", "Qadınların sosial müdafiəsi və məşğulluq", "Qadın, hərbi mənəqışa və qəçqinliq problemləri", "Qadınlar, gəncələr və

- 1998). Bakı: Azətnəş, 2006, 528 s.
14. Danışır qurultay nümayəndələri // Azərbaycan qadın, 1998, № 8-9, s. 5, 7-72.
15. Azərbaycan qadının XXI əsrin əstəkarasında (Fatma Abdullazadənin çıxışı) // Azərbaycan qadın, 1998, № 10-11, s. 3-23.
16. Обеспечение гендерного равенства как разумный подход к экономическому развитию План действий Группы организаций Всемирного банка (2007-2010 финансовые годы), 34 с. // <http://sitesources.worldbank.org/INTGENDER/Resources/GAPReportRussia.pdf>
17. Qadın Problemləri üzrə Dövlət Komitəsinin 2003-cü ilə görəyini işləmə Hesabatı // http://gender-az.org/doc/az/organization/gen_gov/otchet.html.

Севинч Аббасова

ГЕЙДАР АЛИЕВ И ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ ГОСУДАРСТВЕННОЙ ЖЕНСКОЙ ПОЛИТИКИ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ

В представленной статье рассматриваются основные направления государственной женской политики в Азербайджанской Республике под руководством общенационального лидера Гейдара Алиева. Подчеркнуто, что именно благодаря решительным шагам, предпринятым Гейдаром Алиевым, происходила общественно-политическая трансформация женщин. В результате проводимой политики в законодательном порядке было утверждено гендерное равенство, получило свое юридическое оформление гарантированное участие женщин в органах государственного управления. Азербайджанская Республика официально подключилась к многим международным актам и документам по искоренению женской дискриминации.

Ключевые слова: Гейдар Алиев, государственная женская политика, гендерное равенство. Понятие конференций, съездов женщин Азербайджана.

Sevinc Abbasova

HEYDAR ALIEV AND MAIN DIRECTIONS OF STATE WOMAN POLICY IN THE REPUBLIC OF AZERBAIJAN

In the present paper the main directions of the state woman policy in the Republic of Azerbaijan under the guidance of the national leader Heydar Aliyev are considered. It is specified that thanks to the decisive steps taken by Heydar Aliyev the social and political transformation of women has taken place. As a result of the policy gender equality has been approved in law, guaranteed

participation of women in bodies of state administration has gained its legal registration. The Republic of Azerbaijan has officially joined many international acts and documents to eliminate discrimination against women.

Key words: Heydar Aliyev, national woman policy, gender equality, the Beijing Conference, congresses of Azerbaijani women.

(Tərix əmları doktoru H.F.Məmmədova tərəfindən təqdim edilmişdir)